



AZ 1007, Azərbaycan, Bakı şəhəri,  
Qulu Quliyev küç. 8, of.39

8 Gulu Guliyev str., Apt. 39,  
AZ 1007, Baku, Azerbaijan

g-871  
saylı

" 15 " aprel 2010-cu il

**Azərbaycan Respublikasının  
Nəqliyyat Naziri  
cənab ZİYA MƏMMƏDOVA**

Hörmətli cənab Nazir,

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçilərinin dəmir yolu nəqliyyatında sərnişindaşınmanın təkmilləşdirilməsi məqsədi ilə müraciətini Sizə təqdim edirik.

Qoşma:

1. Müraciət (4 səh.)
2. "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin dəmir yolunda sərnişin daşıma sisteminin təkmilləşdirilməsi təklifi (4 səh.)

Hörmətlə, İradə Yaqubova

"ELS" Müstəqil Araşdırmalar  
Mərkəzinin rəhbəri

**Azərbaycan Respublikasının**  
**Nəqliyyat Naziri**  
**cənab ZİYA MƏMMƏDOVA**

Hörmətli cənab Nazir!

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçiləri olaraq dəmir yolu nəqliyyatında sərnəşindəşinmanın təkmilləşdirilməsi məqsədi ilə Sizə müraciət edirik.

Ölkəmizdə hər gün on minlərlə sərnəşini mənzil başına çatdıran ictimai nəqliyyatda sərnəşinlərin təhlükəsiz və rahat hərəkətinin təşkilinə böyük diqqət yetirilir, bu istiqamətdə müvafiq hüquqi baza yaradılıb və müəyyən tədbirlər həyata keçirilir.

Bununla belə sərnəşinlərə xidmət səviyyəsini artırmaq məqsədilə bəzi islahatların aparılmasını zəruri edən amillərə diqqətinizi cəlb etməyə qərar verdik. Belə ki, sərnəşindəşinmadakı rahatlığın artırılması, insanların özlərini daha sərbəst və rahat hiss etmələri naminə son illərdə bir çox ölkələrin dəmir yolu nəqliyyatında sərnəşinlərin cinsindən asılı olaraq qadın və kişilərin kupelərdə ayrıca yerləşdirilməsi tətbiq edilir və nəinki “kişi” və “qadın” kupeləri, hətta “kişi” və “qadın” vaqonları təşkil olunur.

Azərbaycanda bu günə olan vəziyyətə görə qatarlarda sərnəşinlər, xüsusən də qadınlar belə seçim imkanından məhrumdurlar. Aparılan araşdırmalar və ictimai müzakirələr göstərilən məqamın qadınlar, həmçinin kişilər üçün narahatçılığı, bəzi ailələrdə isə müəyyən problemlərin yaranmasına səbəb olduğunu aşkarlamış, qadınların dəmir yolu qatarlarının kupe və xüsusən də SV vaqonlarında ayrıca, yalnız qadın sərnəşinlərlə bir kupədə yol getmək imkanının yaradılması zəruriliyini müəyyən etmişdir (*Bakının dəmir yolu və avtobus vağzallarında keçirilmiş sorğuların nəticələri əlavə olunur*). Hətta qadın sərnəşinlərin bir qismi məhz bu səbəbi, yəni yad kişi ilə bir kupədə gecə tək qalmaq ehtimalını nəzərə alaraq qatarla rahat səyahət əvəzinə narahat yuxusuz avtobus səfərini seçmək məcburiyyətində olduqlarını bildirmişlər.

Azərbaycan Respublikasında dəmir yolunun hərtərəfli inkişafını, əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, həmçinin milli adət-ənənələrimizə uyğun olaraq qadın-kişi birgəliyindən yaranan psixoloji gərginliyin aradan qaldırılmasını təmin etmək məqsədilə bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin artırılması siyasətinin həyata keçirilməsini üçün aparılan araşdırmalar və ictimai müzakirələrin nəticələrini nəzərə alaraq və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 16 sayılı maddəsinin 1-ci bəndini (“Daşıyıcı sərnəşinin təhlükəsizliyini, ona lazımı xidmət şəraitinin yaradılmasını, ... təmin etməlidir”) əsas tutaraq təklif edirik:

1. Qadın sərnəşinlərin Azərbaycan Respublikası dəmir yolunda ayrıca səfər etmələri məqsədilə “qadın” kupeləri təşkil edilsin
2. “Qadın” kupelərinə biletlərin satışı yalnız könüllülük əsasında, yəni qadınların istədiyi halda həyata keçirilsin;

3. Cinsi fərq nəzərə alınmaqla elektron bilet satışının təşkilinin hazırki mərhələdə texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq, "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin təklif etdiyi üsulun tətbiq edilməsi məsələsinə baxılsın (*Əlavə olunmuş sənəddə*);
4. Qarışıq və “qadın” kupelərində gediş qiyməti eyni olsun;
5. “Qadın” kupelərinin təşkili haqqında əhalinin xəbərdar edilməsi işi təşkil edilsin.

Hörmətli Ziya müəllim!

Cəmiyyətimizdə qadınlara olan böyük hörmət, milli ənənələrimiz, Azərbaycan ailəsinin əsasını təşkil edən mövcud əxlaq qaydaları, islami dəyərlər ictimai nəqliyyatımızda rahat və təhlükəsiz xidmətin təkmilləşdirilməsi məqsədilə cinsindən asılı olaraq ayrıca səfərlərin təşkili məsələsini aktual edir. Odur ki, müraciətimizin diqqətdən kənar qalmayacağına inanır, tərəfimizdən hər hansı köməkliyin göstərilməsinə hər an hazır olduğumuzu bildiririk.

1. İradə Yaqubova	"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi (İB)	irada.yagubova@els.az irada.yagubova@gmail.com
2. Abbasov İrşad	"Eko-Renesans" İB - Gəncə	irishad@rambler.ru
3. Abdullayev Elçin	"Demokratik Təsisatlar və İnsan Hüquqları" İB	logmanoglu@gmail.com
4. Ağayev Nəriman	"Davamlı İnkişaf" Araşdırmalar Mərkəzi	nkagayev@box.az
5. Bağirov Hafis	"Qanun və İnkişaf" İB	himerkez@yahoo.com
6. Bağirova İradə	AMEA Tarix institutunun Qafqaz tarixi şöbəsinin müdiri	bagirovais@gmail.com
7. Budaqov Orxan	Mediaforumu Mərkəzi	klose@list.ru
8. Cəfərov Fikrət	"Dayanıqlı İnkişaf Uğrunda" İB	fjafarov@mail.ru
9. Əliyev Azad	"Sosial-İqtisadi Araşdırmalar" İB	azad_aliev@mail.az
10. Əliyev Niyazi	"Təşəbbüslərin İnkişafı Mərkəzi" İB	az_dicenter@mail.ru
11. Əliyeva Şəkərxanım	"Gender Bərabərliyi" İB	shekerxanum.aliyeva@gmail.com
12. Həsənov Sadiq	"Ecolife - Sağlam Həyata doğru" İB	ecolifengo@yahoo.com

13. Hüseynli İlqar	"Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İB	sstaa_ib@yahoo.com
14. Hüseynova Ruhəngiz	"Qadınlar Arasında Həmrəylik" İB	ruhen40@gmail.com
15. İsayev Samir	"Hüquq dünyası" İB	advokat.isayev@gmail.com
16. İsayeva Sevil	"Ekoleks" - Azərbaycan Ətraf Mühitin Hüquq Mərkəzi	office@ecolex-az.org
17. İsgəndərov Təvəkkül	Bioloji Müxtəliflik Mərkəzi	tevek52m@mail.ru
18. Kərimov Fuad	proqramçı	<u>fuad_karimov@mail.ru</u>
19. Kəsəmənli Teymur	"Eco-İnter" jurnalı	eco-inter@mail.ru
20. Mehdiyeva İnarə	"ELS- MAM" İB	inara.mehdiyeva@els.az
21. Mehralı Lalə	"Sağlam Toplum" İB	avesta.az@gmail.com
22. Məlikov RUFƏT	mühəndis	melikov_rufat@mail.ru
23. Məlikova Mehriban	"ELS- MAM" İB	mehriban.melikova@els.az
24. Məmmədov Sahib	"Vətəndaşların əmək hüquqlarını müdafiə liqası" İB	sahib.mammadov@gmail.com
25. Məmmədov Vüsal	Gəncə Media Mərkəzi	vusalas@mail.ru
26. Məmmədova Ülvyyə	"Regional Qadın Təşəbbüsləri" İB	ulmam@yahoo.com
27. Movsumov Şamil	Müstəqil ekspert	movsumov@yandex.ru
28. Mürşüdlü Mələhət	Azad Müəllimlər Birliyi	murshudlu@yahoo.co.uk
29. Qələbiyev Dmitriy	iqtisadçı	<u>galabiev@galabiev.com</u>
30. Qəhrəmanlı Mirvari	Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi	mirvari.gahramanli@gmail.com
31. Rzayev Sadiq	"Gələcəyə İnam" Gənclər İB	sadig09@yahoo.com
32. Səfərəliyeva Rəna	"Şəffaflıq Azərbaycan" İB	<u>rena@transparency.az</u>
33. Sultanlı Vüsalə	jurnalist	chaliqushu@mail.ru
34. Sultanov Elçin	Azərbaycan Ornitoloji Cəmiyyəti	elchin_sultanov@aos.az

35. Sultan-zadə Firuzə	"Ecosfera" İB	ecosfera@azeurotel.com
36. Vəliyev Aslan	HVA Reqional bölgəsi (Gəncə)	<u><a href="mailto:hva.amk.qbn@mail.ru">hva.amk.qbn@mail.ru</a></u>
37. Vəzir Mehriban	Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi	<u><a href="mailto:mehribanvezir@gmail.com">mehribanvezir@gmail.com</a></u>
38. Xəlilova Lyudmila	"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda"İB	QBIU@yandex.ru
39. Yusubova Qəmzə	"Ekoloji Təhsilin və Monitorinqi üzrə İctimai Cəmiyyəti" İB	qamza_rufat@mail.ru
40. Yüzbaşova Sevil	"Eko- Aləm" İB	syuzbashova@mail.ru
41. Zeynalov Telman	"Ekoloji Proqnoz Milli Mərkəzi" İB	info@trecomgo.org
42. Zülfüqarlı Məhərrəm	AVCIYA	mzulfugarli@gmail.com